



AÇG-nin səravəti hələ boldur

"Azəri Mərkəzi Şərqi" qalan ehtiyatların hasilatına dəstək verəcək

Milli Məclisin iclasında

Heydər Əliyevin xatirəsi medalla da əbədləşdirilir

Aprel 11-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Komitə sədri Qəniyə Paşayeva, deputatlar Tural Gəncəliyev, Bəhrüz Məhərrəmov, Sahib Əliyev, Razi Nurullayev, Kamal Cəfərov, Qüdrət Həsənzadə, Elman Nəsirov, Aydın Mirzəzadə, Fəzail Ağamalı gündəmdə olan bözi aktual mövzular barədə fikirlərini bildirdilər.

Deputatlar Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaratdığı yeni reallıqlardan, bu uğurları qəbul etməyənlərin ölkəmizə qarşı həyata keçirdikləri məkrli planlardan bəhs ediblər.

2017-ci il sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olundu. Bununla da AÇG-nin işlənməsində yeni dövr başlandı.

Yeni sazişlə bu nəhəng yataqlar blokunun işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. Bu sənəd ölkəmiz üçün daha da əlverişli şərtlərlə imzalandı, baxmayaraq ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" də Azərbaycanın maraqlarını tam təmin edirdi. Sazişin "Yeni Əsrin müqaviləsi" adlandırılması da təsadüfi deyil. Çünki ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontrakt böyük əhəmiyyət daşıyır.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər

Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər. Azərbaycan çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Bir vacib məqam da odur ki, tərəfdaşların tərkibində dəyişiklik olmadı. O cümlədən bp layihənin operatoru olaraq qaldı. Bu da bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu və möhkəm beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yaratdığını bir daha təsdiq etdi. "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi də məhz bu saziş çərçivəsində reallaşır.

AÇG dünyanın ən nəhəng karbohidrogen yataqlarındandır

"Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsinə 1994-cü il sentyabrın 20-də Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən olan "Əsrin müqaviləsi" ilə start verilib. Doğrudur, bu yataqlar bloku hələ sovet dövründə öz müxəssislərimiz tərəfindən kəşf olunub. Lakin o vaxt texnika və avadanlıqlar onların işlənməsinə imkan verməyib.

Azərbaycanın göstərdiyi dəstəyi Bosniya və Herseqovina yüksək qiymətləndirir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşčin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulandı.

Söhbət zamanı yüksək səviyyədə keçirilən görüşlərin münasibətlərimizin inkişafı və perspektivlərin müzakirəsi baxımından önəmli qeyd edildi, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşčin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.

Görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovində baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirildi.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Monteneqronun yeni seçilmiş Prezidenti zati-aliləri cənab Yakov Milatoviç

Hörmətli cənab Milatoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafətlərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2023-cü il

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.



Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Diğ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbuüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatən və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülməli cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznü başsağlığı verir.

Allah rəhmət eləsin!

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülməli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. "Hazırda minaatən və iriçaplı silahlardan istifadə etməklə mövqelərimizi atəşə tutub. Qarşı tərəfin atəş mövqelərini susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq", - deyərək Müdafiə Nazirliyinin məlumatında bildirilib.

AZƏRTAC

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır

◆ Laçın yolundan reportaj



Vətənpərvər gənclərin Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində keçirdikləri dinc etiraz aksiyası 4 ay - 122 gündür davam edir

Səhərin alatoranlığıdır...

Hələ bizi, bizdən qabaqda başımızın üstü ilə hərəkət edən bədirlənmiş ay "müsayiat" edir. Müzəffər Azərbaycan əsgərinin sıldırım qayaların başından, yüksək dağ zirvələrindən iz salıb keçdiyi "Zəfər yolu" ilə qəhrəmanlıq tariximizin şanlı səhifəsinin yazıldığı, Zəfərimizin zirvəsi Şuşaya tələsirik...

Sanki yolun konarına, göz işlədikcə uzanıb gedən dağların yamacına səpələnmiş al qırmızı lələlər də, yaşıl yarpaqların arasın-

da oturub həzin-həzin nəğmə oxuyan qumru quşları da, tez-tez budaqdan-budağa yerini dəyişib cəh-cəh vuran bülbüllər də yoldan keçənləri salamlayıb, "xoş gəldin" deyirlər.

Daşaltı kəndini ikiyə bölən asfalt yolla üzüyuxarı Şuşaya istiqamət alırıq. Bu cənəb məkana çatmaqda mavi buludların arasından nazlanma-nazlanma boylanıb baxan günəş də asta-asta saçlarını qayaların yamacına səpirdi. Getdikcə qayalıqlar qırmızı rəng alırdı.

(10-11)

XİN: "Ermənistanın hərbi təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir"

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Diğ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbuüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara ciddi çağırışlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın bu kimi hərbi təxribatları, eyni zamanda siyasi təhriki addımlarla və bəyanatlarla müsayiat olunur.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı təxribatlar nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanmalıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycanın Silahlı Qüvvələri bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək.

"Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - deyərək XİN-in açıqlamasında bildirilib.



Azərbaycan-Qazaxıstan: iki regionun iki lideri

Prezident İlham ƏLİYEV: "Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir"

Münasibətlərin dərinləşərək müharibələrə çevrildiyi, beynəlxalq münasibətlərin isə gərginləşərək pik həddə çatdığı bir dövrdə Azərbaycanın bütün ölkələrlə, o cümlədən Qazaxıstanla dostluğa və qarşılıqlı maraqlara xidmət edən əlaqələri dərinləşir, zamanın və şəraitin çağırışlarına uyğun "düzayn" olunur.

Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçünün açılışı və Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması unudulmayacaq tarixi hadisələrdir.

Prezident İlham Əliyev mətbuata açıqlamasında bu barədə belə demişdir: "Bu, Qazaxıstanın Azərbaycanca hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrə artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda".

Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, beynəlxalq burulğaların mərkəzində yerləşən hər iki dövlət qarşılıqlı siyasi və ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək marağındadır. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsində xidmət edən Ali Dövlətlərarası Şüuranın təsis edilməsi və Prezident İlham Əliyevin Qazaxıstan rəsmi səfəri çərçivəsində imzalanmış bir sıra yeni sənədlər ikitərəfli iqtisadi əlaqələrin inkişafında aparıcı qüvvəyə malikdir. Prezident İlham Əliyev belə hesab edir ki, Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edirlər. Ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin dəyəri yarım milyard dollara yaxınlaşmışdır. Əlbəttə ki, bu rəqəm ticarət-iqtisadi tərəfdaşlığın potensialının tükənməsində dələldir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsində xidmət edən Ali Dövlətlərarası Şüuranın təsis edilməsi və Prezident İlham Əliyevin Qazaxıstan rəsmi səfəri çərçivəsində imzalanmış bir sıra yeni sənədlər ikitərəfli iqtisadi əlaqələrin inkişafında aparıcı qüvvəyə malikdir. Prezident İlham Əliyev belə hesab edir ki, Qazaxıstan və Azərbaycan ticarət-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edirlər. Ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin dəyəri yarım milyard dollara yaxınlaşmışdır. Əlbəttə ki, bu rəqəm ticarət-iqtisadi tərəfdaşlığın potensialının tükənməsində dələldir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyir: "Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun "Orta dahliz" potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Səhəbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrünün formalaşmasından gedir".

Onu da xatırlayaq ki, keçən il Qazaxıstan Prezidentinin Azərbaycan rəsmi səfəri zamanı strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanmışdır. Astanada imzalanmış Bəyannamə isə müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə xidmət edir. Bu iki

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, iftar süfrəsində şəhid ailələrinin və azatmünlü ailələrin üzvləri, qazilər iştirak ediblər. Tədbirdə "Qurani-Kərim"-dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatlı olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, azatmünlü ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışaraq, minnətdarlıqlarını bildirdilər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısına layiqdirlər. Belə tədbirlərin təşkilində məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.



Vətən müharibəsinin daha 14 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sırası və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə AZƏRTAC-ın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Sıra baxışında nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçilməsinə əsasən, Vətən müharibəsinin iştirakçısı olan 14 nəfər Vətən müharibəsinin iştirakçısı olub. Gənclərlə görüşdə çıxış edən nazir V.Eyvazov



xidmətə qəbulun şəffaflıq və əşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçilməsinə əsasən, Vətən müharibəsinin iştirakçısı olan gənclərin növbəti sıra baxışını keçirib.

daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Azərbaycana qarşı narkotik təhdidi

Azərbaycanın öz hərbi gücü ilə otuz il ərzində erməni tapdağında qalan torpaqlarını işğaldan azad etməsinə, regiondakı realigini dəyişməsinə, ölkəmizin söz sahibinə çevrilməsinə bəzi dairələr, ölkələr həzm edə bilmirlər. Qalibiyyətimizdən narahat olan qonşu İran isə Azərbaycanla sərhəddə nümayişkarana şəkildə dərhal hərbi təlimlər keçirməyə başladı, eyni zamanda anti-Azərbaycan kampaniyasına start verdi.

İran yanvar ayında Azərbaycanın bu ölkədəki səfirliyində ölümlə nəticələnən cinayət hadisəsi ilə bağlı hələ də doğru-düzgün, dəqiq məlumat vermir. Bununla yanaşı, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı təşkil olunmuş sui-qəsd, həmçinin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq mövqibəndliyi və dini təbliğat yolu ilə ölə alnaraq ölkəmizin ərazisində sabitliyin pozulmasına istiqamətdə cinayət əməlləri törətməyi planlaşdıran döyüş Azərbaycanın konstitusiyaya qonşu zorla dəyişdirilməsi və şəriət qanunları ilə idarə olunan "Kərimə" dövlətinin qurulması məqsədilə "müqavimətçi dəstə" yaratmaq barədə tapşırıqların verilməsi kimi təxribatlar bu ölkənin mövqeyini, məkrli niyyətini açıq-aşkar nümayiş etdirir.

Dövrün bəslənən narkotik ticarətinin din pərdəsinə bürünmüş İran da geniş yayıldığı da məlumdur. Bu ölkə narkotikçilərə vasitəsilə qonşu ölkələrə narkotik vasitələri keçirir və bu yolla gəlir əldə edir.

Son beş ildə Azərbaycana gətirilən narkotik vasitələrinin həcmi 9 dəfə artıb. Məsələn, ötən il Dövlət Sərhəd Xidməti tərəfindən İran İslam Respublikasından 1 ton 302 kq narkotik vasitənin qanunsuz yolla ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadənin sözlərinə görə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində

narkotik vasitəsinin ümumi kütlesi 2 ton 113,3 kq, əvvəlki 3 il ərzində isə 1 ton 222 kiloqram olub. Rəqəmlərdə kəskin artım olduğunu qeyd edən DSX rəis müavini bildirib ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədində 132 kilometrlik işğal altında olan hissəsinin payına düşüb. Əldə etdiyimiz böyük zərərə bənzər işğal altında olan sərhəd ərazilərindəki kütlü narkotik məqsədilə istifadə edilib. Beləliklə, İran narkotik vasitələrini vaxtilə işğal altında olan torpaqlarımızdan keçirməklə dəstəklədiyi Ermənistanla daşıyır.

F.Şirinzadə onu da deyib ki, birgə həyata keçirilmiş bir cinayətkar fəaliyyətdən hər iki tərəf böyük həcmdə gəlir əldə ediblər. Bununla yanaşı, narkotik vasitələrin daşınmasına cəlb olunmuş şəxslərin sonradan müxtəlif yollarla İranın xüsusi xidmət orqanlarının tapşırıqlarının yerinə yetirilməsinə məcbur edilməsi faktları da mövcuddur.

İran narkotik qaçaqmalçılığında istifadə edir

Görünən odur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhəddəki döyüşlərə azad etdikləri İran ilə dövlət sərhəd xətti üzərində nəzarət bərpa etməsi ilə böyük regional

Azərbaycan ilə Bosniya və Herseqovina arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlığa dair saziş imzalanıb



Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fəvqəladə hallar naziri general-polkovnik Komaləddin Heydəröyün dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib.

Fəvqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 11-də qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümmümilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramla yad edib, məzarı önünə öklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alm, akademik Zərifə xanım Əliyevanın da xatirəsinə ehtiramla anılıb, məzarı üzünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzünə güllər düzüb, "Əbədi məşəl" abidəsi önünə öklil qoyublar.

Daha sonra nazir Komaləddin Heydəröy Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir K.Heydəröy ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müdafiə Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sanlı Azərbaycanın Ordusunun Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı 44 gün ərzində azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olduğunu qürur hissi ilə xatırladı.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu çərçivədə ölkələrimizin müvafiq qurumlarının fəvqəladə halların idarə edilməsi üzrə əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirdi.

Respublikamızda fəvqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması məqsədilə görülən işlər, habelə FHN-in fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən K.Heydəröy iki ölkənin müvafiq qurumlarının arasında müxtəlif sahələrdə, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi və texniki bilik və təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin

qarşılıqlı faydalı olduğunu vurğulayıb. Xüsusilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə qısa müddətdə böyük təcrübə qazanmış Azərbaycan FHN Akademiyasının Bosniya və Herseqovinanın aidiyyəti dövlət qurumları və tədris müəssisələri ilə geniş əməkdaşlıq üçün böyük potensialı olduğunu qeyd edilib. Bu xüsusda, imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş" in əlaqələrinin genişləndirilməsi üçün möhkəm baza yaradacağına əminlik ifadə olunub.

Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fəvqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fəvqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinədə görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan FHN ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu dilə gətirib.

Qonaq əmin olduğunu bildirib ki, imzalanmış saziş iki ölkənin müvafiq qurumları arasında fəvqəladə halların idarə edilməsi sahəsində, o cümlədən birgə təlimlərlə bağlı müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Yekunda "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. Saziş Azərbaycan Respublikasının fəvqəladə hallar naziri general-polkovnik Komaləddin Heydəröy, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Sonra qonaqlar FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Aprelin 11-də ədliyyə naziri Fikrət Məmmədov Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən görüşdə hər bir vətəndaş diqqətlə dinlənərək, müraciətləri ilə bağlı aidiyyəti tapşırıqlar verilib. Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıaraq qayğıları ilə maraqlanıldı.

Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

2018
2023Global lider, qurucu rəhbər,
müzəffər komandan

Sözü imzası, imzası sözüdür

Qloballaşmağa istiqamət götürmüş dünya siyasətinin üstünə yavaş-yavaş kölgə düşdüyünü görmək mümkündür. Dün-yamı idarə edən "baq hakimlər" in hikmətlərinin və cəhdlərinin nəticəsində daha çox qanlı qarşı-durmalar, müharibələr, iqtisadi, siyasi, humanitar böhranlar günümüzün reallığına çevrilib.

Belə bir vəziyyətdə Azərbaycanı qoruyub saxlamaq, onun müstəqilliyini daha da möhkəmlətmək, ölkəmizə qarşı törədilən təxribatların qarşısını almaq, bütün sahələrdə inkişaf tempinə sürət vermək kamil şəxsiyyət və mahir liderin boyuna biçilib. Bu, belə də olmalıdır. Axı Azərbaycan Prezidenti İlham Əliyev kamil şəxsiyyət, fəvqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı, Azərbaycan uğrunda verdiyi bənzərsiz mübarizəsi ilə seçilən Ümummilli Lider Heydər Əliyev siyasətinin davamçısıdır.

Prezident İlham Əliyev bu siyasəti 20 ildir davam etdirir. O, 20 ildir Azərbaycan xalqına verdiyi "Hər bir azərbaycanlının Prezidenti olacağam" vədini bir an unutmur. Millət, xalq yolunda, Vətən, torpaq uğrunda böyük xidmətlər göstərərək dövlət və dövlətçiliyi möhkəmləndirir. İki onillik ərzində Prezident İlham Əliyevin xalqına və dövlətinə müstəsna tarixi xidmətləri sayəsində həm beynəlxalq, həm regional səviyyədə, həm də ölkə daxilində o qədər parlaq uğurlara imza atıldı ki, onun qatı opponentləri belə Azərbaycan liderinin qələbəsini qəbul etməyə məcbur oldular.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baq Komandanın müstəsna sərkərdəlik qabiliyyəti, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və ordu-xalq-iqtidar birliyi ölkənin gələcəyini təmin edən ən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərbi tarixindən dərslər almış Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq tarixini yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşməni üzərində

tarixi zəfər çaldı. Bu zəfər Vətənə qayıdıf, ədalətli tarixə dönüdü. Hərbi əməliyyatların aparılması xarakterinə və icrasına, döyüşçülərimizin şücaətinə görə Azərbaycan tarixində misli görünməmiş qələbədir.

Əlbəttə ki, bu qələbənin baş memarı Müzəffər Ali Baq Komandan İlham Əliyevdir! Azərbaycan liderinin dediyi kimi, döyüş meydanında qazanılan bu qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı. "Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır" deyəndə qarşıdaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan no qədər də haqlıdır. Həmin halallığın mənbəyi Azərbaycan Ordusu və onun Müzəffər Ali Baq Komandanıdır.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə liderlərinin imzaladığı Şuşa Bəyannaməsi iki qarşıdaş ölkənin dostluq münasibətlərinin yeni bir mərhələyə daxil olması, birgə mütəfəqqiyin təminatı oldu. 1921-ci ildə Naxçıvanın taleyində xüsusi rolu olan Qars müqaviləsinin 100 illiyinə bundan layiqli hədiyyə olmalıdır.

Azərbaycan Prezidentinin sözü imzası, imzası sözüdür. Məhz bu sözün nəticəsidir ki, Azərbaycan öz üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri vaxtında və tam olaraq yerinə yetirir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin xüsusi çəkisi var. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP neft-boru kəmərləri enerji təhlükəsizliyinin xəritəsi üzərində qırmızı rənglə görünür. Azərbaycan nefti və qazının ixracı ilbəil artır və bu, ölkəmizə təkə iqtisadi gəlirlər yox, həm də siyasi dividendlər gətirir. Yürüdülmüş siyasət nəticəsində Azərbaycan Avropa və Asiyayı birləşdirən, onları bir-birinə bağlayan təhlükəsiz, region lider ölkəsi kimi statusunu daha da möhkəmləndirir. Və bütün bunlar hamısı İlham Əliyevin imzası və sözü ilə reallaşmışdır.

Bu gün Orta dahlizin açılması gündəlikdəki ən vacib məsələdir ki, onun da həyata vəsiqə alması ilə Azərbaycan daha bir möhtəşəm uğura imza atmış

olacaq. Orta dahlizdən keçməklə bütün yüklər Avropa və Asiya, Orta Şərqi və Orta Asiyaya daha tez, daha ucuz və daha təhlükəsiz daşınacaq.

850 hektar ərazidə yerləşən Ələt Azad İqtisadi Zonası da daxil olmaqla ölkəmizə kifayət qədər sanballı investisiyalar qoyulur. Ölkəmizdə mövcud olan möhkəm ictimai-siyasi sabitlik sərmayə qoyuluşunu şərtləndirən əsas amillərdən birincisidir. İkinci vacib amil isə odur ki, dövlət başçısının sözü ilə əməli arasında incə xətt belə keçmir. Təkcə bir fakt: 1994-cü ildən bəri imzalanmış müqavilələrin məzmununda hətta bir vergül dəyişdirilməyib.

Nüfuzlu beynəlxalq araşdırma mərkəzləri sübut ediblər ki, XXI əsrdə inkişafın əsas şərti qarşılıqlı müdafiə keçilməsidir və ümumböşəri, planetar düşüncə də məhz bu dialoqun gedişində yaranır. Azərbaycan Prezidenti bütün fəaliyyəti boyu planetar düşüncə daşıyıcısı olduğunu nümayiş etdirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Global Bakı Forumunun keçirilməsi məhz Prezident İlham Əliyevin global siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsinə verdiyi yüksək qiymətin, onun şəxsi siyasi nüfuzunun, sanballı lider şəxsiyyətinin nəticəsində mümkündür. Bunun parlaq təzahürələrindən biri də global miqyasda dövlət başçısının atdığı addımlardır.

Pandemiyanın tüğyan etdiyi 2020-ci ildə Prezident İlham Əliyev Türk Dövlətləri Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Sədri kimi COVID-19-a həsr olunmuş Zirvə görüşü keçirdi. Azərbaycan rəhbərinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyası da həmin zamanda baş tutdu. Ümumiyyətlə, Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili dayanır. İlham Əliyevə görə, sosial rifah, sosial sahəyə dəstək və diqqət hər zaman öndə olmalıdır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti haqlıdır da, haqsız da, ədalətli də, ədalətsiz də, işğalçı da, torpaqları işğal olunmuş da yaxşı tanıyır, bilir, görürdülər. Ancaq ədalətin bərqərar olunması istiqamətində məqsədyönlü və qətiyyətli işlər həyata keçirilmirdi. Beynəlxalq qanunları pozduğuna, cinayətkar əməllərinə görə Ermənistan dövlətinə layiq olduğu cəza verilmir, beynəlxalq çərçivədə məsuliyyətə cəlb olunmurdu.

Uzun illər belə keçdi. Təcavüzkar Ermənistan hər cür dəstək aldığı himayədarlarının sayəsində 1990-cı illərdə ələ keçirdiyi Azərbaycan ərazilərini viran qoydu. Məkrli ermənilər təxribatlar, terrorlar, soyqırımları törədərək didərgin saldıqları azərbaycanlıların yurdlarını talan, evlərini qarət etdilər. Azərbaycan xalqının tarixini təhrif etmək, saxtalaşdırmaq,

Otuz ilə yaxın müddətdə ümidlər bəzən sözsəz da, heç vaxt sönmədi. Hər kəs bildirdi ki, torpaqlarımız yağıldan alınaacaq, bunun gec-tezi var. Sadəcə gözləmək lazım gəlirdi...

Azərbaycan dövləti sülhsevərliyini, humanistliyini göstərdi. Münaqişənin müharibə deyil, sülh yolu ilə həll olunmasına çalışdı. Prezident, Silahlı

Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baq Komandanı İlham Əliyev xalqa müraciət etdi. Bəyan etdi ki, bu hücum erməni faşizminin növbəti təzahürüdür: "Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğal onları planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanın mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi

Zəngəzur torpaqlarında erməni faşizminə son qoymaq naminə cəhdlərdə igidlik göstərdilər. O günlərdə yalnız Azərbaycan da deyil, bütün dünyada yaşayan azərbaycanlılar birlik, bərabərlik, həmrəylik nümayiş etdirdilər.

44 gün davam edən Vətən müharibəsi dövründə Azərbaycan xalqı böyük ümidlə cəhdlərdə qələbə xəbərləri gözləyirdi. Dövlət başçısı, Ali Baq Komandan İlham Əliyevin hər çıxışını həyəcanla dinləyirdilər. Və ümidlər doğruldu. Prezident, Ali Baq Komandan hər dəfə xalqa müraciətində qəhrəman Azərbaycan Ordusunun Qarabağda, Şərqi Zəngəzurdə yeni-yeni qələbələr qazandığını deyir, Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulmuş ərazilərimizin adlarını çəkirdi. Azərbaycan Ordusu addım-addım böyük Zəfərə yaxınlaşdı. 2020-ci il noyabrın 8-də Qarabağın göz bəbəyi, Azərbaycanın tarixi mədəniyyət mərkəzi Şuşanın işğaldan azad olunması qələbə sevincinin zirvəsi oldu.

Zəfər günü gəldi. 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində dedi: "Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, no qədər böyük xalqdır, no qədər vətənpərvər xalqdır, no qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfəi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mötənləşdik, daha da gücləndik, özümüzü toparladığımızı, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dədik ki, düşməni torpaqlarımızdan qovacağıq!"

İndi Azərbaycan addım-addım xoş günlərə doğru irəliləyir. Vətən müharibəsindən sonra Azərbaycan dövləti işğaldan qurtulmuş Qarabağda və Şərqi Zəngəzurdə və sərətili tikinti-quruculuq işlərinə başlayır. Ermənistanın növbəti təxribatlarına, məkrli planlarına rəğmənlər işlər sənəgimdir. Qarabağda və Şərqi Zəngəzurdə həyatın öz axarına düşəcəyi günlər uzaqda deyil.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Xalqımıza qürur bəxş edən rəhbər

ya da tamamilə Yer üzündən silmək məqsədilə Qarabağda, Şərqi Zəngəzurdə milli-mənəvi dəyəri misilsiz olan qədim tikililəri, abidələri quldurcasına soydular, dağıtdılar, yandırdılar. Məscidlərdən tövlə kimi istifadə etdilər.

Otuz ilə yaxın Azərbaycan xalqı Ermənistanın zəbt etdiyi Qarabağdan və Şərqi Zəngəzurdən belə dahlətdi, ürəkparçalayan xəbərlər aldı. Bu xəbərlər azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzur həsrətinə, nisgilinə hiddət qatdı. Odur ki, həmin ərazilərdə Ermənistanın işğal altında qalması Azərbaycan xalqı üçün yalnız kədər, qüssə, dörd olmadı. Bu duyğularda həm də qəlb ağrısı, qəzəb vardı. Vətən torpaqlarının işğal olunması hər bir azərbaycanlının qüruruna toxunur, vicdanını sızıldırırdı. Hər kəsin fikrində, düşüncəsində, xəyalında, arzularında həmin yerlərdə - Qarabağda və Şərqi Zəngəzurdə erməni vandallığına son qoymaq vardı. Ermənistan silahlı qüvvələrinin bir gün o torpaqları məğlublar kimi tərk etmələrinə, torpaqlarımızın işğalçılardan geri alınacağına ümid edirdik.

Qüvvələrin Ali Baq Komandanı İlham Əliyev Azərbaycanın heç zaman torpaqlarının işğalı ilə barışmayacağını yüksək kürsülərdən dəfərlərlə bəyan etdi. Bildirdi ki, hansı vəsətə ilə olursa-olsun, ərazilərimizi erməni işğalçılarından geri alacağıq. İlham Əliyev çıxışlarında sət şəkildə, qətiyyətlə deyirdi: "Əgər erməni ösgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!" Onun bu sözləri hər bir azərbaycanlının ürəyindən xəbər verdi. Azərbaycan xalqı dövlət başçısı, Ali Baq Komandan İlham Əliyevin əmrini gözləyirdi.

Azərbaycan dövləti bu illər ərzində gücünə güc qatdı, qüdrətləndi. Bütün sahələrdə Ermənistanın daha güclü olduğuna baxmayaraq, yenə də müharibəyə başlamadı. Ancaq işğalçı dövlət öz məkrindən, terrorçuluğundan əl çəkmədi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə müxtəlif növ silahlardan, həmçinin ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutdu. Düşməni atəşi nəticəsində mülki əhali və hərbiçilərimiz arasında itkilər, yaralananlar oldu.

məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycanın düşməni obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vaxtla çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir".

O gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baq Komandanı İlham Əliyev qismən səfərbərlik elan etdi. Minlərlə azərbaycanlı dərhal vətən torpağının işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün hərbi komissarlıqlara müraciət etdi.

Prezident İlham Əliyev sentyabrın 27-də Azərbaycan xalqına müraciətində söyləmişdi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Minlərlə azərbaycanlı bu haqq işi üçün ölinə silah aldı. Ədaləti bərpa etmək, Qarabağ və Şərqi



Türk sənayesinin möhtəşəm uğurları



Pilotsuz hərbi təyyarələrdən sonra dəniz donanmasında da Türkiyə dünyaya meydan oxuyur



Bu il oktyabr ayında 100 illik yubileyini qeyd edəcək Türkiyə Cümhuriyyəti ötən illər ərzində keçdiyi müasir inkişaf yolu ilə dünyada böyük nüfuzə sahib olan dövlətlərdən birinə çevrilib. Son 20 ildə bu ölkənin hörtərəfli tərəqqisi, bütün sahələrdə qazanılan möhtəşəm nailiyyətləri onu deməyə əsas verir ki, böyük öndər Mustafa Kamal Atatürkün qurduğu dövlət etibarlı əllərdədir.

Əgər ölkənin təkə hərbi sənayesinin son 10 ildə qazandığı nailiyyətlərə nəzər yetirək, görürük ki, Türkiyə bir çox dövlətin 100 ildə nail ola bilmədiklərinə qısa zamanda sahibləndi. Dünyanın dəyişən geosiyasi realıqları fonunda Türkiyə güc sahibi kimi həm yerləşdiyi regionda, həm də beynəlxalq miqyasda tam müstəqil diplomatiya yürütməklə strateji tərəfdaşlarının sayını artırır. Bu illər ərzində siyasi və iqtisadi baxımdan sürətli inkişaf yolu keçən Türkiyə "Böyük İyirmilik" sırasında mühüm yer tutub və dünyada söz sahibi olan əsas dövlətlərdən birinə çevrilib.

İqtisadi və hərbi qüdrətin yaratdığı realıq

Bu gün Türkiyə Silahlı Qüvvələri hərbi gücü ilə dünyanın ən qüdrətli orduları sırasına yer alır. Qardaş ölkə silahlı birləşmələrinin şəxsi heyətinin sayı baxımından NATO dövlətləri arasında ikinci yerdə qərarlaşıb. Hazırda isə təkə hərbi gücünü görə yox, eyni zamanda iqtisadi nailiyyətlərinə, siyasi çəkisinə, global proseslərdə oynadığı rola görə dünyanın güclü dövlətlərindən biridir.

Türkiyənin güclənməsi, uğurları Qərbdəki bəzi dairələri daim narahat edib və əllərindən gələni ediblər ki, hansısa formada bu ölkəyə təzyiç göstərsinlər. Lakin heç bir halda istəklərinə nail ola bilməyiblər. Türkiyədəki vahid xalq-iqtidar birliyi bütün çətinliklərdən üzəgə çıxmağa imkan yaradıb.

Bu vəziyyəti dəyərləndirən Prezident İlham Əliyev qeyd edib ki, 1992-ci ildə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çox dairələr qəbul etmək istəmir, çünki bu, onları qıcıqlandırır: "Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır".

Bütün bunlara misal olaraq 2016-cı il iyulun 15-də ölkədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasına diqqət yetirmək yerləşir. Məhz elə çətin məqamda xalq dövlətinə sahib çıxıb Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birlik nümayiş etdirdi və bu mütəşəkkillik çevrilişin baş tutmasına imkan vermədi. Xalq-iqtidar birliyinin uğuru ölkənin həm daxildən güclənməsinə, həm də regional və beynəlxalq məsələlərdə daha qətiyyətli mövqə nümayiş etdirməsinə real zəmin yaratdı.

Ümumiyyətlə, Türkiyə Rəcəb Tayyib Ərdoğanın yürütdüyü müstəqil siyasətlə son 20 ildə böyük tarixi yol qət edərək dayanıqlı inkişafını qoruyub saxlaya bilib.

Bu gün müqabilində isə modern sənayesinin inkişafı ilə dünyanın diqqətini hər zaman özünə yönəldib.

Bu gün daha güclü Türkiyə sürətli inkişaf edən milli hərbi sənayesi ilə dünyaya meydan oxuyur. Qlobal siyasətdə böyük rol oynayan Türkiyənin razılığı olmadan regionda heç bir siyasi proses həyata keçirilmir. Bütün bunların arxasında Türkiyənin iqtisadi və hərbi qüdrəti dayanır.

"Bayraktar", "Akıncı" və "Qızıl alma"

Qardaş ölkənin hərbi sənayesinin son illərdəki uğurları dünyanı heyərləndirməkdə davam edir. Son onilliklərdə Türkiyədə həyata keçirilən müdafiə layihələrinin sayı 62-dən 750-yə, hərbi sənaye kompleksində fəaliyyət göstərən şirkətlərin sayı isə 2700-ə çatıb. Bunlardan biri də müasir PUA-lar istehsal edən "Baykar Texnoloji" şirkətidir. Bu şirkətin qısa zaman kəsiyində istehsal etdiyi "Bayraktar" pilotsuz uçuş aparatları, "Akıncı", "Qızıl alma" pilotsuz qırıcı təyyarələri və Müdafiə Sənayesinin "Bayraktar TB3" pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən "TCG Anadolu" desant gəmisi bunun bariz təcəssümüdür.

Türkiyənin operativ-taktiki, orta yükseklidə uçan pilotsuz döyüş təyyarəsi sistemi 2014-cü ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Bu sistemdən Türkiyə Ordusundan başqa, Azərbaycan, Qətər və Ukrayna orduları da istifadə edir.

İkinci Qarabağ müharibəsində möhz "Bayraktar TB2" pilotsuz uçuş aparatları vasitəsilə düşmənin komanda müşahidə montaqələri, silah-sursat anbarları, hərəkətdə olan hərbi texnika və canlı qüvvəsi, ölkəmizin ərazisinə atılması hədəflənən "S 300" və digər raket kompleksləri məhv edilib. Bu zəfərlə Azərbaycan həm də adını ilk "smart müharibə" aparın ölkə kimi dünya hərbi tarixinə yazdırdı.

"Akıncı" təyyarələri isə havada azı 24 saat fasiləsiz qala bilər. 12 min metrden çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam müstəqil rejimdə əməliyyatlar həyata keçirə bilər. Göyörtəsində 3 ədəd süni intellekt kompüterini olan "Akıncı" dronları eyni zamanda yerüstü kəşfiyyat

da hədəfinə çatıb və bundan sonra istehsal ediləcək modern aparatlar dünya hərbi tarixinə türkün imzasını yazdıracaq. "Qızıl alma"nın maksimum uçuş çəkisi təxminən 6000 kq-dır, bunun 1500 kq-dan çoxu faydalı yükün payına düşür, sursat-yükqaldırma qabiliyyəti 1000 kq-dır, sürəti 700 km/saatdır, əməliyyat hündürlüyü 10 000 m, maksimal uçuş müddəti 5 saat, hərəkət radiusu isə 926 kilometrdir.

Bu layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.

Üznlüyü 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa im-

Türkiyənin 60 illik xəyali - "Togg" elektromobili

Qardaş ölkənin yeni ixtirası müasir nəqliyyat sənayesinin də uğurla inkişaf etdiyini göstərir. Yerli istehsal olan tam elektrikli "Togg" avtomobilinin satışa çıxarılması və "T10X" modeli üçün ilk 24 saatda 22 min 150, indiyə kimi isə mobil tətbiq

vasitəsilə 178 minə yaxın müştəri tərəfindən sifariş edilməsi bunu təsdiqləyən realıqdır. 2022-ci ilin oktyabrın 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Togg" avtomobillərini istehsal edən zavodun açılışı olub və ilk avtomobil dövlət başçısı ilə xanımı Əminə Ərdoğanə təqdim edilib.

"Togg" elektromobilləri "Pamukkale", "Anadolu", "Gemlik", "Kula", "Oltu" və

"Kapadokya"

olmaqla, altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometrə saat sürəti 4,8 saniyəyə yığa bilər. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib. "Togg" Türkiyənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilən ilk yerli elektromobildir.

Aprelin 4-də isə Bakıda qardaşlığın bariz təcəssümü kimi daha bir tarixi hadisə yaşandı. "Togg"nin Türkiyədən sonra ikinci avtomobilinin Azərbaycana gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi reallaşdı. Prezident bu tip avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirdi.

Parlaq gələcəyin təminatçısı

Bütün bunlar Türkiyənin ağır və yüngül, eləcə də hərbi sənayesinin möhtəşəm uğurlarının real göstəricisidir. Əlbəttə ki, sənayenin inkişafı ölkə iqtisadiyyatının da inkişafına öz təsirini göstərməyə bilməz. İqtisadi qüdrəti artan ölkə isə istənilən sahədə uğur qazanmağa qadirdir. Bir sözlə, öz iqtisadi qüdrəti hesabına Türkiyə artıq yüksək texnologiyalar ölkəsinə çevrilib. Türkiyə bu gün yüksək texnologiyaların təkə tətbiq edildiyi deyil, həm də istehsal olunduğu ölkədir.

Beynəlxalq Valyuta Fondunun təsnifatına görə, Türkiyə inkişaf etməkdə olan dövlətdir. İnkişaf etmiş ölkələrin siyahısına baxsaq, görürük ki, Avropa Birliyinə daxil olan ölkələrin bir qismi məhz burada yox, Türkiyənin olduğu siyahıda yer alıb. Türkiyənin yaxın bir neçə ildə inkişaf etmiş ölkələrin siyahısında olacağı labüddür. Əmin olmaq üçün qardaş ölkənin iqtisadiyyatında son 20 ildə baş vermiş inkişafa nəzər yetirmək kifayətdir.

Əlbəttə ki, bu uğurlar Türkiyənin daha parlaq gələcəyinin təminatçısıdır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"



AÇG-nin sərvəti hələ boldur

"Azəri Mərkəzi Şərqi" qalan ehtiyatların hasilatına dəstək verəcək

Ərvəli L-ci səh.

Prezident İlham Əliyevin dediyi kimi, AÇG-nin sovet dövründə aşkarlanması böyük hadisə idi. Çünki bu, Xəzərdə ən böyük neft yataqları blokudur: "Ancaq "Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli"siz təsəvvür etmək mümkün deyil. Bu yataqların işlənilməsi və yataqlardan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yataqlarının kəşf edilməsi və işlənilməsi, doğrudan da, tarixi hadisədir. Bu yataqların işlənilməsi müddətinin uzadılması da biz təmin etdik və bu yataqlar ən azı 2050-ci ilə qədər istismarda olacaqdır".

AÇG Xəzərin Azərbaycan sektorunda sahildən 120 kilometr şərqi

106400, "Şərqi Azəri" 64 000, "Dərinsulu Günəşli" 76300 və "Qərbi Çıraq" 39400 barel neft verir. İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilatı, 41 su injektor və 8 qaz injektor quyusu istismarda olub.

Yeni ACE platforması isə bu yataqlar blokunun qalan ehtiyatlarının üzə çıxarılmasına, hasilatın indikindən çox olmasına və nəticədə etibarilə ölkəmizin gələcətinin artmasına xidmət edəcək.

6 milyard dollarlıq möhtəşəm layihə

2019-cu ilin aprelində ACE layihəsi üzrə yekun investisiya qərarı qəbul olundu. Layihəyə Xəzərdə gündəlik 100 min barelədək hasilat gücü olan platformanın və digər qurğuların tikintisi daxil idi. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.



Yeni platforma Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və terminalda yeni ACE idarəetmə mərkəzi inşa olunub. Mərkəz artıq tam hazırdır və sınaqların aparılması üçün işlək vəziyyətə gətirilib.

Layihənin ümumi tikinti işləri 2019-cu ilin sonlarında başlanıb. Təqdirəlayiq haldır ki, tikinti yerli resurslardan istifadə olunmaqla ölkə

kə daxilində həyata keçirilib. İşlərin ən qızgın dövründə Azərbaycan tikinti işlərinə 8500 nəfərdən çox insan cəlb edilib.

İndiyədək 25 milyon saat iş yerinə yetirilib və layihənin iş həcmi 85 faizi artıq tamamlandı.

Ən başlıca şərtlərdən biri də odur ki, inşaat işləri gedərkən heç bir xəsəretə yol verilməyib, heç bir bədbəxt hadisə baş verməyib.

Dayaq bloku BDÖZ-də "BOS Shelf" şirkəti tərəfindən tikilib. Yerli infrastrukturadan və obyekt-

Dekabrın 13-də dövlətimizin başçısı BDÖZ-ə - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu sahəsinə gələrək dayaq blokunun dənizə yola salınması prosesinə start verib.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku bu il martın 16-da dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə endirilib.

Dayaq bloku BDÖZ-də "BOS Shelf" şirkəti tərəfindən tikilib. Yerli infrastrukturadan və obyekt-



də yerləşir. "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdarlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Lakin burada daha çox neft ehtiyatlarının olduğu da istisna edilmirdi. Öz mütəxəssislərimiz, daha doğrusu, məşhur geoloqumuz, akademik Xoşbəxt Yusifzadə buna əmin idi. Sonralar xarici tərəfdarlarımız da bu fikrə gəldilər. İndiki hesablamalara görə, bu blok 1 milyard ton nefti olan bir mənbədir. 1994-cü ildən bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.

Hazırda AÇG-də iştirak payları belədir: bp (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor" (7,27 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVIDEŞ (2,31 faiz).

Hasilat təhlükəsiz və etibarlı şəkildə davam edir. Keçən il AÇG-dən gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton neft alınmışdır. O cümlədən "Çıraq" gündə 25 200, "Mərkəzi Azəri" 104100, "Qərbi Azəri"



ACE layihəsinə həmçinin yataqdaxili yeni sualtı boru kəmərlərinin çəkilişi də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG-nin 2-ci fazasının sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və "Şərqi Azəri" platformaları arasında suvurma üçün boru xətti də olacaq.

Məlumdur ki, hər bir platformanın üst hissəsi dayaq bloku üzərində quraşdırılır. ACE-nin üst modulları da çəkisi 16 min ton, hündürlüyü 153 metr olan möhtəşəm bir dayaq bloku üzərində dayanacaq bu qurğuya biri suvurma, biri neft ixracı və biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir.

Dayaq blokunun tikinti işləri üç il çəkib və ötən ilin sonunda təhlükəsiz şəkildə tamamlandı.



lərdən istifadə edilməklə tam şəkildə ölkə daxilində inşa edilib. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərində 2000 nəfərdən çox insan çalışıb. Burada da işçi qüvvəsinin əksəriyyəti Azərbaycan vətəndaşları olub.

ACE layihəsinə qaz, neft və suvurma ixrac boru kəmərləri də daxildir və onların hamısı artıq dəniz dibində quraşdırılıb. ACE boru kəmərlərinin uzunluğu 6-12 kilometr arasında dəyişir və bunlar mövcud AÇG sualtı ixrac boru kəmərlərinə birləşir.

Qaz xəttində sualtı birləşdirmə işləri artıq tamamlandı. Neft və suvurma xətlərinin birləşdirilməsi isə hələ davam edir və ilin ikinci rübündə tamamlanacağı gözlənilir.

AÇG "ailə"sinin doqquzuncu "övlədi"

Bu il aprelin 4-də Prezident İlham Əliyev ACE platformasının üst modullarının inşa edildiyi Bayıl

Üst modullar "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlandı. İstismar sınaqları başa çatandan sonra üst modullar STB-1 daşıma barge-yə yüklənəcək və dənizə yola salınacaq.

Qeyd edilib ki, bu, SOCAR-ın, bp-nin, "Azfen"-in, digər podratçı və subpodratçı təşkilatların birgə uğurudur. Layihənin pik dövründə üst modulların tikinti işlərinə 4400 nəfərdən çox işçi cəlb edilib və onların 90 faizdən çoxu Azərbaycan vətəndaşı olub. Əməyin təhlükəsizliyi yüksək səviyyədədir.

ACE "Azəri-Çıraq-Günəşli"nin doqquzuncu platforması olacaq. Bu gün homin yataqlarda istismarda olan səkkiz platformanın altısı hasilat, ikisi suvurma və kompressiya qurğusudur. Xatırladaq ki, ilkin neft layihəsi çərçivəsində işlənmiş "Çıraq"dan hasilata 1997-ci ilin no-



yabrında başlanıb. "Mərkəzi Azəri" 2005-ci ilin mayında, "Qərbi Azəri" və "Şərqi Azəri" müvafiq olaraq 2006-cı ilin əvvəlində və sonunda neft verib. "Dərinsulu Günəşli"dən hasilat 2008-ci ilin aprel ayında başlanıb. Nəhayət, "Qərbi Çıraq" 2014-cü ilin əvvəlindən istismardadır.

Yeni platformanın tikinti işlərinin və istismar sınaqlarının bu ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilməsi hissəsi tamamlandıqdan sonra ilk quyunun qazılmasına başlanacaq. ACE-dən ilk neftin isə gələcək ilin əvvəllərində əldə olunması gözlənilir.

Beləliklə, AÇG "ailə"sinin üzvləri bəzi cəhətləri ilə bir-birinə bənzəyir, bəzi xüsusiyyətləri ilə fərqlidir. Ən başlıcası isə odur ki, hamısı Azərbaycanın maraqlarının təmin olunmasına, ölkənin gələcətinin artmasına, xalqın gözünə xidmət edir.

*Flora SADIQLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"*



Azərbaycan oyaqdır,

Vətənpərvər gənclərin Xankəndi-Laçın yolunun Şuşadan

◆ Laçın yolundan reportaj

Əvvəli 1-ci sahə.

Yerlə göy arasında qəribə bir harmoniya yaranmışdı. Sanki Tanrı zəfər bayrağımızı öz əli ilə göyün üzünə nəqş etmişdi. Yerdəki gözəllik onun fonunda göz oxşayırdı. Üzü zirvəyə qalxırıq. Lap yuxarıda qayaların başında Azərbaycan bayrağı dalğalanır. Oğul istəyirəm bu mənəvəri seyr edib quburdan, fərhədən kövrəlməsin...

Bu günü bizə yaşadan Azərbaycan əsgərinə alqış edirik. Bu torpaqları yenidən bizə qaytaran Ali Baş Komandan "Yaşa, var ol!" deyirik.

Şuşaya yaxınlaşdıqca Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənclərimizin qayalara dəyərək əks-səda verən, aləmə səs salan "Azərbaycan oyaqdır, sərvətində dayaqdır", "Ən böyük əsgər bizim əsgər" səs-küyünü eşitdikcə həyəcanımız daha da artır. Şuşaya tez çatmaq istəyirik.

Şuşanın girişində qurulmuş postda polis nəfərləri bizə yaxınlaşsın nəzakətli salam verir və kimliyimizi soruşurlar. Yoxlama bitdikdən sonra sonadlarmız baxan polis nəfəri gülümsür baxışlarla bizi süzür "Şuşaya xoş gəldiniz!" deyir.

Bura Şuşanın giriş qapısıdır. Adı dünyada məşhurlaşan Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsindəyik. O yerdə ki iki il bundan əvvəl dünyanın ən nüfuzlu mətbuat orqanları burada gedən döyüşlərdən yazır, ən nüfuzlu hərbi qurumları Azərbaycan əsgərinin bu yerdə göstərdiyi fəvqəladə qəhrəmanlıqları öyrənib öz təcrübələrində təbiiq etməyə çalışırdılar. Bu gün isə bu yerin adı müasir Azərbaycan gəncliyinin apardığı mübarizə meydanı kimi daha çox tanınır. İndi dünyanın ən böyük beynəlxalq təşkilatlarında, siyasi məclislərdə, superdövlətlərin başçılarının ən çox müzakirə etdiyi bir məkanda 122 gün fasiləsiz etiraz aksiyası keçirən, vətənin, dövlətin, millətin prinsipləri naminə yorulmadan, prinsiplərlə mübarizə aparan gənclərdən yazılır.

Vətənpərvər gənclər bir yerdəyik. Heç bir tapşırıq almadan, ürəklərinin hökmü, vicdanlarının səsi ilə bura toplaşmış gənc mübarizələrə söhbət adamı qururlandırdı. Onların vətəna, dövlətə, dövlətimizin başçısına, gələcəyə olan inamı, ürəklərindəki sevgi hissi və tüknəmz enerjiləri adamba fərhə hissi yaradır.

Topxanada vurulan baltanın səsinə Bakıda meydanlara yüzünlrlər insan çıxdı

Görünən budur ki, zaman erməniləri hələ islah edə bilməyib. Hələ də pis vərdəşlərinin öz çökəyiblər. 1988-ci ildə də belə olmuşdu. Haylar öz separatçı hərəkatlarına təbiiq etməyə qəsdlə, Topxana meşəsinin qırılmaqla, min illərin tarixinə şahidlik etmiş ağacları baltalamaqla başlamışdılar. O zaman da Azərbaycan xalqı təbiiq etməyə vurulan zərbə kimi qəbul edib təbiiq etməyə qarşı törədilən vəhşiliklərə biganə qalmamışdı. Topxanada təbiiq etməyə edilən qəsd Bakıda milyonların etirazına səbəb oldu. Xalq meydanlara axırdı. Azadlıq mübarizəsinə çevrilən meydan hərəkatı Topxanada təbiiq etməyə vurulan zərbədən od aldı. Təəssüflər olsun ki, o zaman respublikaya rəhbərlik edənlər düzgün siyasət yürüdə bilmirdilər. Torpaqlarımızı qorumağa cavabdeh olanlar əhəlidən ov tufənglərini də yığdılar. Əhəli düşmənin qarşısında əliyalın qaldı. Xalqın başladığı haqlı mübarizə isə hakimiyyət uğrunda savaşa çevrildi. Nəticədə yaranmış

vəziyyətdən, hakimiyyətsizlikdən, özbaşınalıqdan istifadə edən düşmənlər torpaqlarımızı işğal etdi. İşğal etdikləri əraziləri xarabazara çevirib, yurd yerlərimizi viran qoydular. Bir sözlə, milyonların Qarabağ uğrunda başladığı mübarizə onun itirilməsi ilə sonlandı...

Tarix nəticə çıxarmağı bacaranlar üçün bir dərəkdir. Biz də tarixdən dərə aldığımızı. Müvəqqəti məğlubiyyət bizi üzə də, ümitsizliyə qapılmadı. Xalq olaraq geriyyə döndüb, etdiyimiz səhvləri düzəltməyə başladığımız. Bu o vaxt baş verdi ki, Ümmümilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gəldi. Ordu quruculuğunda yeni bir mərhələ başladı. Güclü ordu qurmaq üçün güclü iqtisadiyyata malik olmaq lazım idi. Ulu Öndərin siyasi kursuna sadiq qalan dövlətimizin başçısı onun yolunu ləyaqətlə davam etdirərək dövlətimizi iqtisadi-siyasi-hərbi inkişaf yolunda irəlilətdi, xalqın etimadını doğruldan əsl Milli Lider oldu.

44 günlük müharibədə məğlub edilən düşmənlər aman dilədi. Hayastanın hərbi-siyasi rəhbərliyi dünyanın böyük dövlətlərinin başçılarını üstümüzdə minnətçi salaraq atəşkəs olmasını istədi. Döymədiyi qapı, yalvarmadığı dövlət başçısı, üz tutmadığı beynəlxalq təşkilat qalmadı. Həmişə regionda sülh tərəfdarı olan, problemi danışıqlar masası arxasında qan tökmədən həll etməyə çalışan Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də humanizm naminə düşmənlərə fürsət verdi. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, ermənilər Laçın yolundan yalnız humanitar məqsədlər üçün istifadə edə bilərdilər. Amma ermənilər nə etdilər? Azərbaycanın xoş niyyətinə yenə hiylə ilə cavab vermək istədilər. Müxtəlif bəhanələrlə üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırtdılar. Qarabağda qalan Hayastan ordusunun qalıqları çıxarılmadı. Sərhədlərin delimitasiya və demarkasiya olunması hələ də qəsdən ləngidilir. Laçın yolundan hərbi məqsədlər üçün istifadəyə cəhd edildi. Bu yoldan torpaqlarımıza minalar daşındı. Sərhədlərimizdə təxribatlar törədildi. Təbiiq etməyə qəsd edildi. Erməni vandalları ürəklərindəki sevgi hissi və tüknəmz enerjiləri adamba fərhə hissi yaradır.


xadimləri ilə bir sırada duran, xalq tərəfindən seçilən və sevilən Prezident İlham Əliyev rəhbərlik edir. Bu gün mübarizə meydanında olan Azərbaycan gəncliyini korporativ maraqlar, hakimiyyət davası yox, vətənin, dövlətin maraqları, millətin, xalqın mənafeyi birləşdirir. O illərə qayıdıb paralellər aparmaq istəməsək də, bəzi qeydlərimizi yazmadan keçmək istəmirik. 1988-ci ildə də ermənilər təbiiq etməyə məhv etməklə, ekoloji terrorla "fəaliyyətə" başlamışdılar. Onda da xalq küçələrə, meydanlara çıxıb etiraz edirdi. Onda da beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsinə eşitmirdi. Bütün vasitələrlə ermənilərə himayədarlıq etməyə çalışırdılar. Hətta bir qədər sonra öz torpaqlarını müdafiə edən Azərbaycan qarşı sanksiya da təbiiq etdilər.

Hayların geriyyə dönmüş cəhdi

Revanş götürmək niyyətinə düşən haylar təbiiq etməyə qəsd etməklə, geriyyə qayıtmaq həvəsinə düşdülər. Hələ də ağulları 1988-ci ildə qaldırılan bu mənfurlar birəcəyi unudurlar ki, indi Azərbaycan o illərin Azərbaycanı deyil. Nə də Azərbaycan rəhbərlik edən... İndi Azərbaycan regionun ən güclü ordusunu quran, Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxaran, iqtisadi, siyasi rəqabətə davamlı, güc sahibi edən, dünyanın ən nüfuzlu sayılıb-seçilən dövlət



Ülker Həmzəyeva



Adil İbrahimli



Nihat Kərimli



Balahüseyn Şıxıyev

İndi də Azərbaycanın 30 ilə yaxın bir müddətdə torpaqlarını işğal altında saxlayan, ərazilərdə bütün yaşayış və inzibati binaları söküb, yandırıb, viran qoyan, azərbaycanlılara məxsus tarixi abidələri, müqəddəs dini ocaqları, məscidləri məhv edən Hayastan bözi havadarlarının vasitəçiliyi ilə müdafiə olunur. Haylar gənclərin başladığı dinc etiraz aksiyasından dövlətimizə qarşı siyasi təbliğat kampaniyası məqsədilə istifadə edərək, yalan məlumatlarla, saxta xəbərlərlə dünya ictimaiyyətinə çaşdırmağa çalışırlar. Amma Azərbaycan Prezidenti saxta erməni təbliğatını tarixi faktlarla alt-üst edir. Döyüş meydanında ağır, sarsıdıcı məğlubiyyətə uğramış Hayastan informasiya müharibəsində də Azərbaycan Prezidenti tərəfindən sarsıdıcı zərbələr alır.



Yeri gəlmişkən, mən bir məsələyə də toxunmaq istəyirəm. Erməni mətbuatı, erməni lobbisinin puluna şimiklənən dünyanın bözi təşkilatları bizim bu dinc etiraz aksiyasından ölkəmizə qarşı təzyiqli məqsədlə istifadə etməyə çalışırlar. Guya biz yolu bağlamışıq, Xankəndidə humanitar böhran yaranıb, Qarabağın erməni əhalisi blokadadadır və sair. Bunlar hamısı hayların uydurduğu əhəliyalınlardır. Biz qıldır deyilik. Öz haqqımızı qoruduğumuz kimi, başqa vətəndaşlarımızın da haqqına hörmət etməyi bacarıırıq. Aksiya başlayan gündən dölərlə böyan etmişik ki, sadə, müllki ermənilər üçün yol açıqdır. İstənilən vaxtda yol ilə sərbəst gedib gələ bilərlər. Amma separatçı rejimin rəhbərləri silah gücünə sadə vətəndaşları qorxudaraq yoldan istifadə etmələrinə özləri engel yaradır, süni şəkildə blokada görüntüsü yaratmağa çalışırlar.



Vətənpərvər gənclərlə söhbət

Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində ötən il dekabrın 12-dən dinc etiraz aksiyasına başlayan vətənpərvərlərlə söhbət edirik. Etirazçı gənclər arasında respublikamızın bütün rayonlarından olan, müxtəlif ali məktəblərdə təhsil alan gənc vətənsəvərlər də var. Burada gəncləri birləşdirən yeganə hissə torpaqlarımıza sahiblik, vətənə sədaqət, milli dəyərlərə sadiqlik, mənəvi bərc anlayışlarıdır. Söhbət etdiyimiz hər bir gənc dənizmə, söz deməyə tələsmir. Hətta apardığı mübarizə ilə özündən çox yamındakı yoldaşının qürurlanmağa haqqı olduğunu deyir: "Biz qəhrəman deyilik. Qəhrəmanlar bu torpaqları alarkən bu yerlərdə can verənlərdir".

Ariq, qarabağdayı, dilli-dilavərliyi ilə daha çox fərqlənən gəncə yaxınlaşırıq. Tanış oluruq: Balahüseyn Şıxıyev Bakı Dövlət Universitetinin Şorşunlaşlıq fakültəsinin üçüncü kursunda oxuyur. Balahüseyn deyir: "2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gedib mənəvi döyüşə göndərmələri xahiş etdim. O zaman dedilər ki, hərbi xidmətdə olmursan, yaşın azdır, ali məktəbdə oxuyursan, get təhsilini davam etdir. Hələ çox gəncsən. Vətənə xidmət etmək üçün qarşıda kifayət qədər vaxtın olacaq. Təbii ki, mən də zorla döyüşə gedə bilməzdim. Müharibədən sonra şəhidlərimiz, bu torpağı azad edən qəhrəmanlar haqqında söhbətlərə qulaq asdıqca, olan barəsində yazılan yazıları oxuduqca içimdə ağır bir yük daşdığımı hiss edirdim. Elə hesab edirdim ki, bu torpaqın üstündə gözəməyən mənəvi haqqım yoxdur. Eşidəndə ki, haylar yenidən torpaqlarımızda talançılığa başlayıblar, sərvətlərimizi düşünülürmüş surətdə məhv edirlər, ekoloji terror aparırlar, vətəni sevmən bir gənc kimi buna biganə qala bilməzdim. Şəhidlərimizin qanı ilə suvarılmış bu torpaqlarda yenidən kimlərin özbaşınalıq etməsinə yol versək, şəhid ruhları, üstündə gözdüyümüz bu müqəddəs torpaq bizi bağışlamaz. Burada vətənpərvər gənclərin etiraz xəbərini eşidən kimi Azərbaycan Kəndüçülük İttifaqına müraciət edib, aksiyaya qoşulmağımıza yardımçı olmalarını xahiş etdim. Artıq dörd aydır ki, buradayam. İndi qürurluyam ki, mən də bir oğul kimi vətənim üçün az da olsa bir iş görməyə cəhd etmişəm.

Erməni mətbuatı, erməni lobbisinin puluna şimiklənən dünyanın bözi təşkilatları bizim bu dinc etiraz aksiyasından ölkəmizə qarşı təzyiqli məqsədlə istifadə etməyə çalışırlar. Guya biz yolu bağlamışıq, Xankəndidə humanitar böhran yaranıb, Qarabağın erməni əhalisi blokadadadır və sair. Bunlar hamısı hayların uydurduğu əhəliyalınlardır. Biz qıldır deyilik. Öz haqqımızı qoruduğumuz kimi, başqa vətəndaşlarımızın da haqqına hörmət etməyi bacarıırıq. Aksiya başlayan gündən dölərlə böyan etmişik ki, sadə, müllki ermənilər üçün yol açıqdır. İstənilən vaxtda yol ilə sərbəst gedib gələ bilərlər. Amma separatçı rejimin rəhbərləri silah gücünə sadə vətəndaşları qorxudaraq yoldan istifadə etmələrinə özləri engel yaradır, süni şəkildə blokada görüntüsü yaratmağa çalışırlar.

Ermənilər bunu anlaşırlar ki, heç bir hiylə, kələk, məkr və ya hansısa havadarlarının təzyiqli ilə buradan çəkilmə deyilik. Bu torpaq bizim qibləgahımızdır. Bu torpağın hər qarışı bizim üçün müqəddəsdır.

sərvətinə dayaqdır

keçən hissəsində dinc etiraz aksiyası 4 ay - 122 gündür davam edir

Bizim haqqımız yoxdur ki, erməni separatçılarının yenidən silahlanıb yenə qan tökməsinə imkan verək. Sadə ermənilər bizim burada olmağımızı daha çox istəyirlər. Çünki biz separatçıların, aranı qızışdırıb qan üzərində pul qazanan müharibə dəlləllərinin yolunu bağlamışıq. Qanuni tələblərimiz yerinə yetirilməyənə qədər də burada olacağıq".

Digər həmsöhbətimiz isə İstanbul Medipol Universitetinin tələbəsi Əli Kazımovdur. Əli 55 gündür ki, ekoloji terrora "yox" deyirlər-dəndir.

İstanbul Universitetində oxuyuram. Mətbuatdan hayların torpaqlarımızda ekoloji terror törətmələri, təbii sərvətlərimizi talan etmələri haqqında xəbəri oxuyub özümə yer tapa bilmədim. Bu torpaqlarda necə igidlərimiz canlarını qurban verib. Onların vətən sevgisi estafetini biz gənclər qəbul etmişik.

Türkiyədə dostlarım məndən "dəmir yumruğu"un mənasını soruşanda bunun xalqımızın birliyinin simvolu olduğunu deyirdim. Bir gənc kimi o yumruğun bir zərəsi olmaq, düşmənin qarşısında durmaq arzusunda idim. Xoşbəxtəm ki, arzumu gerçəkləşdirmək imkanı qazandım. 55 gündür ki, buradayam. Məqsədimiz, istəyimiz birdir. Qoy bütün dünya görsün ki, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır. Anlaşılar ki, heç kim torpağımıza göz dikə bilməz. Heç kim sərvətimizi talaya bilməz. Heç kim cənab Qarabağı ekoloji fəlakət zonasına çevirə bilməz. Lazım gəldiyi anda torpağımızın hər qarışını qanımızla sulayırıq, amma haqqımızı kimsəyə vermərik. Biz öz torpaqlarımızda, ocaqlarımızın əslərini yaşadığı vətənimizdə işğalçılara, əlləri yüz-lərlə günahsız körpənin, qadının, qocanın qanına bulamış, Xocalı faciəsi kimi insanlığa ləkə salan vandalların talançılığına qarşı mübarizə aparırıq. Bizi bura torpağımıza sahiblik hissi gətirib. Torpaqlarımızda yaşamaq istəyənlər qanunlarımıza hörmət etməlidirlər. Yurdumuzda, təbii tələblərimizə vətənimizdə son qoymalıdır. Bu şərtlər altında yaşamaq istəməyənlərə yol açıqdır.

Söhbətə aksiyada iştirak etdiyi 100-cü gününü qeyd edən İsmayıl Ağazadə qoşulur. Öyrənirik ki, İsmayıl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üçüncü kurs tələbəsidir.

Vətən bizə ulu babalarımızdan qalan müqəddəs əmanətdir. Onlar bu torpaqlarda yurd salıb, canları ilə qoruyub bizə vətən ediblər. Bizim də borcumuz bu müqəddəs mirası canımızla, qanımızla qorumaqdır. Nə vətənimizə qıyarıq, nə də sərvətimizi talan etməyə qoyarıq. 30 ildir ki, ermənilər torpaqlarımızı işğal edib, yurdumuzu vuran qoyublar. İşğal etdikləri əraziləri ekoloji fəlakət zonasına çeviriblər. Dünyanın göz dikib, qoralarına hörmətlə yanaşdığı BMT-nin Təhlükəsizlik Şurası Qarabağın işğal olunmuş ərazilərindən Ermənistanın qoşunlarının dərhal çıxarılması haqqında 4 qətnamə qəbul etsə də, bu beynəlxalq təşkilatın qətnamələrini haylar nümayişkarənə şəkildə icra etmədilər. Azərbaycan 2020-ci ildə öz gücünə BMT-nin 4 qətnaməsini icra edərək erməni terrorçularını torpaqlarımızdan çıxardı. Ərazilərimizi azad edərək şəhidlər verməmiş, çoxsaylı qazılarımız var. İnsanlarımız hər qarış torpaq uğrunda canlarını verib, qanlarını töküblər. Biz kimsəyə torpağımızı işğal etməmişik. Kimsəyə sərvətini talamırıq. Özümüzünkü olana sahiblik edirik. Biz bura bir amal, bir məqsəd uğrunda cəm olmuşuq. Qoy dost görüb sevsin, düşmən baxıb anlasın və ona dörd olsun ki, Azər-



Fidan Əlizadə



İsmayıl Ağazadə



Əli Kazımov



Natiq Ağayev

baycan oyaqdır, sərvətinə dayaqdır. Bundan sonra nə düşməne veriləcək torpağımız, nə də düşmənin nazı ilə oynayacaq səbrimiz var.

Aksiyamız dinc xarakterlidir. Hər gün səhər Dövlət himnimizi səsləndiririk. İnanın ki, Şuşanın dağı da, daşı da, bu təzə yarpaqlamış ağaclar da sonda bizim bu hərəketimizdən güc alıb cana gəlirlər. Gördüyünüz kimi, Şuşada ermənilər 10 faiz salamat ev qoymayıblar. Bütün tarixi abidələri, müqəddəs yerləri dağıdıblar. Biz ermənilərdən fərqli olaraq bu torpaqlara həyat vermək üçün buradayıq. Biz müharibəyə "yox" deyirik. Bütün olanlara baxmayaraq, Prezidentimiz onlara barış təklif edir. Azərbaycan sülh, qardaşlıq ölkəsidir. Bizim xoş niyyətimizi anlamaq istəməyənlər, torpağımızı ekoloji fəlakət zonasına çevirənlər dərk etməlidirlər ki, burada yaşayıb, bu ölkənin qanunları-



na əməl etməsələr, bu torpaqda yaşamaq haqqını itirəcəklər.

Azərbaycan sərhədlərimizdə beynəlxalq hüquq normalarına uyğun nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif edir. Əgər bu yolla silah-sursat, döyüş texnikası daşınırlarsa, bütün dünyanın tətbiq etdiyi bu üsulla niyə razılaşmırlar?

Aksiya iştirakçısı Adil İbrahimli Mədəniyyət və İncəsənət Universitetinin Aktorluq fakültəsinin birinci kurs tələbəsidir. Adil bizimlə söhbətində deyir ki, vətənpərvər gənclərimizin ermənilərin torpaqlarımızda törətdikləri ekoloji terrora, talançılığa, özbaşnalığa qarşı etiraz aksiyası başlanan gündən xəbəri eşidib, bura gəlməyə can atıb: "Artıq iki aya yaxındır ki, mən də dostlarımla birlikdə buradayam. Gördüyünüz kimi, biz yolu bağlamışıq. Yol ilə hərəkət edən rus sülhmə-

ramlılarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları hər iki istiqamətə sərbəst hərəkət edirlər. Əgər mülki erməni vətəndaşları da istəsələr, öz maşınları ilə istədikləri vaxt sərbəst hərəkət edə bilərlər. Buna heç bir maneçilik yoxdur. Amma haylar düşünülmüş şəkildə məkrli təbliğatla məşğul olurlar, ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onların nə demələri, nə yazmaları bizim üçün maraqlı deyil. Əsas odur ki, biz öz vətənimizdə, öz torpağımızda onların etdiyi özbaşnalıqlara etiraz edirik. Erməni gəncləri anlamalıdır ki, onlardan alət kimi istifadə edirlər. Müharibələr onların həyatını alt-üst edir. Bu torpaqlarda yaşamaq niyyətləri varsa, onlar da müharibə təbliğatı apararlarsa, düşmənçilik toxumu səpənlərə qarşı çıxmalıdırlar. Yaşadığımız bu torpaqlarda bundan sonra qan tökülməsinə, müharibələrə imkan verməsinlər. Bu gözəl təbiət hamımızdır. Onu qorumaq da burada yaşayanların başlıca vəzifəsi olmalıdır. Amma bunun əksi olaraq ermənilər təbiətlə də düşmən kimi davranırlar. Qarabağı ekoloji fəlakət zonasına çevirmək istəyirlər. Biz qətiyyətlə bunu pisləyir, ekoloji terrora "yox" deyir, bunu törədən-lərə qarşı sona kimi mübarizəmizi davam etdirəcəyimizi bildiririk".

Bakı Mühəndislik Akademiyasının ikinci kurs tələbəsi Natiq Ağayev 75 gündür ki, gənc vətənpərvərlərin etiraz aksiyasında iştirak edir. Natiq deyir ki, işğaldan azad olunmuş rayonlarımızı, ermənilərin xarabazara çevirdikləri kəndləri, şəhərləri televiziya ekranlarından seyr edəndə döşəməyə gəlib. Düşünüb ki, şüurlu insan bu vəhşilikləri edə bilməz, daha doğrusu, etməməlidir. "Arzum Şuşaya gəlmək, bu torpaqlarda aparılan abadlıq-quruculuq işlərində iştirak etmək, vətənimə olan borcu qismən də olsa vermək idi. Amma necə edim, yolu tapa bilmirdim. Eşidəndə ki, ermənilər yenə pis əməllərindən əl çəkməyiblər, Qarabağı məqsədlə şəkildə ekoloji fəlakət zonasına çevirməyə çalışırlar, faydalı qazıntı-larla zəngin olan "Dəmirli" və "Qızılbulaq" mədənlərini qanunsuz istismar edib Hayastana daşıyırlar, bura gəlib etirazçı gənclərə qoşulmaq haqqında qərar verdim. Qoy ermənilərin müdafiəsində duranlar da, onlardan öz çirkin məqsədləri üçün istifadə edənlər də bilsinlər: "Canımızı verərik, torpaqlarımızda özbaşnalığa yol vermərik. Xalqın sərvətini qorumaq, ona sahib çıxmaq vətəni qorumaq qədər müqəddəs bir işdir. Qərarımızda qətiyyət, qanuni tələblərimiz yerinə yetirilənə kimi buradayıq. Aksiyanı dayandırmışımızı istəyirlərsə, qanunsuz istismar etdikləri mədənlərdə monitorinq aparmamıza şərait yaratsınlar. Dəymiş ziyanı hesablamğa imkan versinlər. Yox, bunu etməyə-cəklərsə, qışın saxtasına, soyuğuna, qarına dözüb burada dayanmışıqsa, yenə də böyük zövqlə bu gözəlliyi seyr edə-ədə aksiyamızı davam etdirəcəyik".

Hayların özbaşnalıqlarına, qanunsuz əməllərinə etiraz edən, ekoloji fəlakətə "yox" deyən vətənpərvər gənclərin sırasında gənc xanımlar da az deyil. Onlar da gündəlik mürd qardaşları ilə çiyin-çiyinə

mübarizə aparırlar. BDU-nin Sosial Elmlər və Psixologiya fakültəsinin tələbəsi Ülkər Həməzəyeva söhbətə qoşulur:

Vətən müharibəsinə şəfqət bə-cısı kimi qatılmaq, düşmənlə üz-üzə, göz-gözü durub torpaqlarımız üçün canını verməyə gələn qardaş-larımızla bir olmaq arzusunda idim. Onda arzumu həyata keçirə bilmə-dim. Şükürlər olsun ki, ordumuz düşmən üzərində qələbə çaldı. Qü-rurluyam ki, indi hər qarışı müqə-dəs olan bu torpaqlarda erməni öz-başnalığına, təkə bəzimiz yox, həm də təbiətin düşmənlərinə qarşı mü-barizə apararaq qardaşlarımızla bir meydan bölüşürəm. İki aya yaxındır ki, buradayam. Tələbə yoldaş-larım Rufizlə Hüseyn məndən öncə gəlmişdilər. Mən də bura gəlmək-də israrlı olduğumu bildirdim. Yol göstərdilər, kömək etdilər, gəldim.

Həmişə gənc bərabərliyindən, qadın azadlığından danışırdım. Bax, mənə, bərabərlik budur. Vətənin cəfasını da bir çəkib, səfasını da bir görürük. Məni bura vətənimə olan sevgim, vətəndaşlıq hissim, yurduma olan borcum, bu torpaqlar uğrunda can verib, son kölməsi "Vətən sağ olsun" deyə qəhrəman şəhidlərimizin boynumuzda olan haqqı gətirib.

Ülkər söhbətə başladığı zaman Bakı Neft Energetika Kolleci-nin tələbəsi Fidan Əlizadə bizə yaxınlaşdı deyir:

Orduumuz qələbəyə Müzəffər Ali Baş Komandanın qətiyyəti, qələbəyə olan inamı, prinsipial möv-qeyi və apardığı ardıcıl siyasət, bir də torpaqları azad etmək üçün qarşısına qoyduğu konkret məqsəd aparır. İnsan haqlı hesab etdiyi və əslində, haqlı olduğu bir iş uğrunda ardıcıl mübarizə aparırsa, mütləq aparır. Qəndən başqa ilə tamamlanmalıdır. İstər Ulu Öndər Heydər Əliyev, istər onun siyasi kursunu layiqli davamçı Prezident İlham Əliyev olsun, bütün çıxışlarında bizim bu torpaqlara qayıdacağımızı həmişə əminliklə qeyd edirlər. Bizi qələbə-yə bu inam aparır.

Biz bu gün yenə erməni özbaşnalığına, bizə olan haqsızlığa qarşı meydanıyıq. Biz inanırıq ki, ədalət zəfər çalacaq. Torpaqlarımızda ekoloji terrorla məşğul olanlar səh-lərini anlayıb düz yola gələcəklər. Anlamalıdırlar ki, Azərbaycan öz sərvətinə sahibdir. Anlamalıdırlar ki, bizimlə başqa dillə danışmaq mümkün deyil. Bilməlidirlər ki, bu vətənin övladları canını verər, amma torpağını verməz.

Söhbətini Bakı Mühəndislik Universitetinin tələbəsi Nihat Kərimli ilə davam etdiririk:

Şuşa bizim üçün qəhrəmanlı-ğın, vətən sevgisinin müqəddəs rəmzidir. Şuşa vətəni yaşatmaq üçün canından keçməyi bacaran igidlərimizin can verdikləri müqəddəs bir məkandır. Şuşa dünya türklərinin mədəniyyətinin paytaxtıdır. Biz bu gün bütün hərəkatlarımızla burada bu torpağı vətən edən əc-dadlarımızın, bu torpağı düşmən iş-galından azad edib bizə qaytaran qəhrəmanlarımızın adına yaraşan hərəket etməyə çalışırıq. Biz öz torpağımızda qanuni haqqımızı tə-ləb edirik. Bizim burada olmağımızdan narahat olanlar, öleyhimizə yalan təbliğat apararaq anlamalı-dır ki, bizi hədə-qorxu ilə, təz-yiqlə, quru böhtanla buradan çəkin-dirə bilməzlər.

Artıq hava qaralır, Şuşanın sə-masında ulduzlar sayır. Sanki ul-duzlar da Şuşaya baxıb burada gə-dən abadlıq, quruculuq işlərindən zövq alaraq göylərdən "Qarabağ Azərbaycandır" haqqıdır.

Elşən QƏNİYEV,
Elçin CƏFƏROV,
"Azərbaycan"

Bakı-Şuşa-Laçın yolu-Bakı



